

Qələbəmizdə kosmosdakı peyklərimizin də rolü az olmadı

Dövlət başçımızın fikrincə, Azərbaycan son illərdə informasiya təhlükəsizliyi baxımından daha önemli addım atır. Bu gün Azərbaycan telekommunikasiya sahəsində xarici tərəfdəşlərdən asılılığını aradan götürübür. Eyni zamanda, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önemli rol oynayır. Peykləri idarə edən kadrlar azerbaycanlı mütəxəssislərdir və onları böyük eksəriyyəti gənclərdir.

Bu baxımdan, ölkəmizin kosmosa sırf sülhməramlı rabitə peyklərini göndərməsi, ilk növbədə, informasiya təhlükəsizliyimizin təmin olunmasına xidmət edir. Xatırladım ki, burada işlətdiyimiz "sülhməramlı peyklər" ifadesi təsadüfi deyil. Çünkü bu gün kosmosda ABŞ, Rusiya, Çin və bir çox başqa ölkələrin hərbi təyinatlı peykləri də fəaliyyət göstərir. Bizim peyklərimiz isə Yer səthi barədə sırf informasiya xarakterli məlumatları toplayaraq, həm öz elmi mərkəzlərimizə göndərir, həm də və xarici tərəfdəşlərimizə sataraq iqtisadi imkanlarımızın yaxşılaşdırılmasına töhfə verirlər.

Hesabat xarakterli məlumatda oxuyuruq ki, kosmosdakı Azərbaycan peyki 44 günlük Vətən müharibəsinə də öz töhfəsini verdi. Düşmənin məkrili planlarının, təxribatlarının üzə çıxarılmışında, Ermənistan rəhbərliyinin öz xalqına və dünyaya ötürdüyü yalan informasiyaların qarşısının alınmasında, həmçinin döyüş zamanı mövcud vəziyyət barədə daha dəqiq məlumatların əldə olunmasında peyklərimizin rolü daniılmazdır. Mühərbiə zamanı baş verən bütün hadisələri müntəzəm olaraq izləyə və onlara nəzaret edə bilirdik.

Prezident İlham Əliyev Azərbaycan peyklərinin əhəmiyyətini dəfələrlə diqqətə çatdırıb: "Mən texnoloji inkişafla bağlı görülmüş işlər arasında peykləri qeyd etməliyəm. Biz peykləri orbitə çıxaranda bəziləri sual verirdilər ki, bu, nə üçün lazımdır. Ancaq həyat göstərdi ki, bu, bizə çox lazımdır. Həm müharibə dövründə, həm müharibədən sonraki dövrdə peyklərdən istifadə bizə çox böyük üstünlük təmin etdi".

Təbii ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə bağlı layihələrin reallaşdırılmasında da peyklərimizin böyük əhəmiyyəti var. Belə ki, azad olunmuş ərazilərimizin "Azersky" peykinən əldə edilən təsvirləri layihələrin hazırlanmasında böyük üstünlükler yaradır.

Xatırladıq ki, Azərbaycanın 3-cü peyki olan "Azerspace-2"-nin orbitə buraxıldığı günlərdə mütəxəssislər yazıldır ki, ölkəmizin orbitə buraxıldığı 2 peyk artıq kommersiya baxımından da özünü doğruldub: "Azərbaycanın peykləri onlara qoyulan vəsaitin artırılmasını çıxaraq, artıq ölkəye gəlir verməyə başlayıblar. Eyni zamanda, üçüncü peykinin imkanlarının 50 faizi qədəri orbitə buraxılmamışdan əvvəl satılıb. Bu baxımdan, deyə bilərik ki, orbitə buraxılan peyklər

Mən texnoloji inkişafla bağlı görülmüş işlər arasında peykləri qeyd etməliyəm. Biz peykləri orbitə çıxaranda bəziləri sual verirdilər ki, bu, nə üçün lazımdır. Ancaq həyat göstərdi ki, bu, bizə çox lazımdır. Həm müharibə dövründə, həm müharibədən sonraki dövrdə peyklərdən istifadə bizə çox böyük üstünlük təmin etdi.

**İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**



Bu gün dünyanın bütün ölkələri təkcə iqtisadiyyatın inkişaf etdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və aparıcı elm mərkəzlərinin naqliyyətlərinin bölüşdürülməsi məsələlərində deyil, eləcə də dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün ən müasir yollar axtarır, yeni variantlar işləyib hazırlanırlar. Ekspertlər israrla yazırlar ki, hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır. Biz məmənunuq ki, Azərbaycan bu istiqamətdə bütün işləri planlı, məqsədyönlü şəkildə aparır.

Kommersiya baxımından Azərbaycana gəlir gətirmək əzmindədir".

Məlum olduğu kimi, kosmosdakı peyklər dünyadan istenilən nöqtəsində baş verən hadisələri müntəzəm izləməyə imkan yaradır. Azərbaycanın müharibə şəraitində olan bir ölkə olduğunu nəzəre alsaq, bu baxımdan, orbitə peykimizin olması bizə əlavə üstünlükler verir. Yeri gəlmişkən, ikinci Qarabağ müharibəsinin getdiyi günlərdə erməni ekspertlər yazırdılar ki, onlar – yəni Azərbaycan – özlerinin və Türkiyənin kosmosdakı rabitə peykləri ilə bizim ekin-biçin texnikamızın da yerini bilirdilər: "Bizim isə belə bir imkanımız yoxdur. Biz o sahədə də kimdənsə asılıyıq".

Xatırladaq ki, bugünkü tarix də-noyabrın 4-ü müstəqil Azərbaycanın kosmik sənayesinin formalasdırılması üçün atılan ilk addımla əlamətdardır. Belə ki, Prezident İlham Əliyev 2008-ci il noyabrın 4-də "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" sərəncam imzalımıştı. Sənədin preambulasında qeyd edildi ki, son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları və əməli tədbirlər iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar açmışdır".

Ölkəmizin Avropana və Asiyaya qitələri arasında əlverişli coğrafi və iqtisadi məkanda yerləşməsi iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və

orbitə çıxarılmasını zəruri edirdi. Odur ki, yüksək texnologiyaların tətbiq olunmasına və ölkədə kosmik sənayenin yaradılmasına təkan verilməsi məqsədi ilə kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının layihəsinin hazırlanması və "Azərkosmos" Açıq Şehmdar Cəmiyyətine Azərbaycan Respublikasının telekommunikasiya peyklərinin orbitə çıxarılması ilə bağlı müvafiq tədbirləri həyata keçirməsi barədə tapşırılırdı. Həmin sərəncamdan sonra yaradılmış qurumların əsas vəzifəsi ölkənin müdafiə qüdrətinin möhkəmlənməsi və inkişafına xidmət edən layihələri icra etməkdir. Hazırda Azərbaycan kosmik klubun fəal üzvlərindəndir. Kosmik sənayenin inkişafı ölkəmizin prioritətlərindəndir.

Doğrudur, ulu önder Heydər Əliyevin ölkəmizə birinci dəfə rəhbərlik etdiyi dövrədə də bu istiqamətdə uğurlu addımlar atılmışdı. Hətta o zaman respublikamızda kosmosla bağlı ən böyük beynəlxalq tədbir də keçirilmişdi. Belə ki, Beynəlxalq Astronavtika Konqresi Sovet İttifaqında yalnız bir dəfə – o da Azərbaycanın paytaxtında keçirilib. 1973-cü ilin oktyabrın 7-dən 13-dək ulu önder Heydər Əliyevin təşəbbüsü ilə "Kosmik tədqiqatların elm və texnologiyaya təsiri" devizi altında Bakıda keçirilən tədbirdə dünyanın 17 ölkəsindən gəlmiş 1500-dən çox nümayəndə, eləcə də kosmonavtlar iştirak edirdilər. Konqresdə Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Luici Gerardo Napolitano, Beynəlxalq Astronavtika Akademiyasının prezidenti Carlz Stark Draper,

amerikalı astronavt Tomas Stafford, iki dəfə Sovet İttifaqı qəhrəmanları – adını almış kosmonavtlar – Vladimir Şatalov, Vitali Sevastyanov, Georgi Beregovoy və həmin dövrün kosmik sahədə fəaliyyət göstərən bir çox tanınmış simaları iştirak edib, kosmosun elmi və ümumbeşəri əhəmiyyəti barədə bəyanatlar verilib.

Bakıda keçirilən bu konqres Azərbaycanın kosmonavtika tarixinin təməlini qoyub. Belə ki, növbəti ilin avqustunda Bakıda kosmik texnika vasitələrindən istifadə etməklə təbii ehtiyatların tədqiqi üzrə "Kaspı" Elmi Mərkəzi yaradılıb. Həmin ilin dekabrında isə Azərbaycan Elmlər Akademiyasının nezdində "Kosmik cihazqayıma xüsusi konstruktur bürosu"nın fəaliyyəti ile kosmik tədqiqatların aparılmasına start verilib. Növbəti illər ərzində 3 minə yaxın azerbaycanlı alim və mühəndisin əməyi nəticəsində ərsəyə gələn avadanlıqlar Sovet Kosmik Poqrəmətə xidmət edib, "Salyut 7" və "Soyuz T-11" orbital komplekslərində istifadə olunub.

Bu inkişaf yolunun ikinci mərhələsi isə bizim müstəqil dövlət kimi fəaliyyət göstərdiyimizə görə daha önemlidir. Xatırladaq ki, 2010-cu il mayın 3-də ölkəmizdə "Azərkosmos" Açıq Şehmdar Cəmiyyəti təsis edilib. Cənubi Qafqazda ilk peyk operatoru olan "Azərkosmos" telekommunikasiya və coğrafi keşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevralında orbitə buraxılan "Azerspace-1" peyki "Azərkosmos" tərəfindən idarə edilir. 2014-cü ilin dekabrında "Azərkosmos" sayca ikinci, təyinatına görə yüksək ayırdetmeli Yer səthinin məsafədən müşahidə peyki olan "Azersky" in idarəciliyini təhvil alıb. Bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlanıb. ASC-nin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətləri spektrinin genişləndirilməsi daxildir. 2018-ci ilin sentyabrında isə "Azerspace-2" peyki uğurla orbitə buraxılıb.

Mütəxəssislər etiraf edirlər ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən uğurlu peyk layihələri sayesində Azərbaycan dünya kosmik ailəsinin bir üzvüne çevrilib. Dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıının nəticəsidir ki, Bakı 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə evsahibliyi edəcək. Konqres Azərbaycanın kosmik arenadakı mövqeyində önemli iz buraxacaq. Bu, ölkəmizdə kosmik sənayenin inkişafının təzahürü kimi qiymətləndirilməlidir. Ekspertlərin fikrincə, Bakıda keçiriləcək beynəlxalq tədbir Azərbaycanın qlobal kosmik sənayenin hərəkətvericisi qüvvələrindən biri olmasına təkan verəcək.

**İttifaq MİRZƏBƏYLİ,
"Xalq qəzeti"**